



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 148 (9027) BAZAR, 17 iyul 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham Əliyevin mövqeyi Türkiyədə böyük məmnunluq doğurub



Azərbaycan-Türkiyə münasibətləri möhkəm özlər üzərində qurulub. Bunu şərtləndirən vacib amillərdən biri eyni kökə, ortaq mədəniyyətə malik olan xalqlarımızın qarşılıqlı əlaqələrində səmimiyyət, qardaşlıq və dostluğa hər zaman önəm verəməsidir.

Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasət iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına səbəb olub. 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycanı qətiyyətli müdafiə etməsi iki dövlət arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin möhtəşəm təəcəssümü idi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində baş verən proseslərdən Prezident İlham Əliyevin dərindən narahatlıq hissi keçirməsi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunu nüvətə təsdiq etdi.

“Dəmir yumruq” hər an işə düşə bilər



İlham Əliyev Ermənistanla və havadarlarına bu xəbərdarlıqdan nəticə çıxarmağı tövsiyə etdi

Şuşa yenidən poeziya, musiqi ilə dolu günlərini yaşayır



Erməni qəsbkarlarının işğalına qədər Şuşada hər il keçirilən mədəni tədbirlərin hər birinin öz tarixi, mənası və məqsədi vardı. Onlardan biri də "Vaqif Poeziya Günləri" idi. Hələ 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyib. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yaradıcılığı, dəst-xəti ilə seçilən şairin məzarını tapa bilməyiblər. Ümummilli Liderin göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərhad halda olan, dağılmış məzarı ziyarət edib. O, çıxışlarının birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını deyib. Sonradan respublika rəhbəri seçilən Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə abidə və türbə tikilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memarlar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilən kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid 80-nə yaxın eksponat sərgilənib.

Anomal istilər dünyanı təhdid edir



Son günlər dünyanın ekrən ölkələrində şiddətli istilər müşahidə edilir və getdikcə daha intensiv xarakter alır. Temperatur artımı yalnız iqlim böhranına səbəb olmur, eyni zamanda kənd təsərrüfatından tutmuş insan sağlamlığına qədər bir çox sahələrə mənfi təsir göstərir.

Bu hal atmosferdə, okeanlarda və buz örtüyündə özünü aşkar şəkildə göstərir. İstiləşmə bitki örtüyünün zəifləməsi, yağışların artmasına və buzlaqların əriməsinə səbəb olur. Dünya oksigeninin 80 faizini istehsal edən okeanlar da təhlükə altındadır. Belə ki, dünyadakı oksigenin böyük miqdarı, okeanların üzərindəki fitoplankton kimi, meşələrdən deyil, okeanlardan alınır. Okeanlardakı yosunlar dünya oksigeninin 70-80 faizini verir.

Maska geri qayıdacaq mı?



COVID-19 pandemiyasının bir müddət səngiməsi, yoluxmaların və xəstəlikdən ölüm sayının azalması, eyni zamanda karantin rejimi qaydalarındakı yumşalmalar problemin tezliklə sona çatacağı ümidlərini yaratsa da, hazırda bunun əksi müşahidə olunur. Belə ki, son həftələrdə dünyada infeksiyaya yoluxma halları artıb. Azərbaycanda da yoluxma sayında son günlərdə artım müşahidə olunur.

İnfeksiyalar əsasən hava-damcı yolu ilə yuxarı tənəffüs yollarından keçdiyi üçün belə xəstəliklər zamanı maska taxılması ən etibarlı yol hesab olunur. Maska sosial məsafə gözləmək mümkün olmayan yerlərdə ağız və burun nahiyəsini örtərək insanı virusdan qoruyur. Bunu pandemiya dövründə digər respirator virus infeksiyalarının azalması fonunda da görmək mümkün idi. Həkimlər bildirirdilər ki, insanlar gigiyenik qaydalara əməl etdiyindən və maska taxdığından bu dövrdə həmin xəstəliklər azalmışdı.

Azərbaycan və Ermənistan arasında birbaşa dialoq davam etdirilməlidir

İki dövlətin xarici işlər nazirlərinin görüşü keçirilib

İyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏTAC-a bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış postmünaqişə realıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlər arası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının icrasını, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlığını bildirib.

Azərbaycan dünya iqtisadiyyatında gözlənilən tənəzzülə hazır olmalıdır

Bu, Prezidentin yaxın gələcək üçün hökumətin qarşısında qoyduğu əsas vəzifələrdəndir

Dünyada sabitlik pozulanda, hər hansı bir regionda qarşıdurma olanda bütün planeto mənfi təsir göstərir və dünya iqtisadiyyatı məhvərinə çıxır. Çox uzağa getməyək. Ukrayna-Rusiya münaqişəsi səbəbindən dünya bazarında ərzağın və enerji daşıyıcılarının qiymətləri az qala görünməmiş səviyyədə bahalashmışdır. Dünya iqtisadiyyatında baş verən bu iqtisadi silkələnmələr isə boş ötürmədir və bir çox dövlətlər üçün ciddi iqtisadi problemlər yaradır.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dünyada gedən mürəkkəb iqtisadi proseslərə münasibətini açıq bildirmişdir: "Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq".

Dövlət başçısı belə hesab edir ki, Azərbaycanda iqtisadi inkişaf, sosial mə-

sələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri ölkədə əmin-amanlıq qoruyur, iqtisadi inkişafa təminat verir: "Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoyumuruq kimsə gəlsin bizim işimizə qarşın. İqtisadi müstəqillik, yəni də deyirəm, siyasi müstəqilliyin təməli budur".

İlin "Qazlaşdırma proqramı" uğurla yekunlaşacaq





"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Direktorlar Şurasının sədri

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinginin Baş

Gündüz Əliyev

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinginin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılsın;

2.3. Cəmiyyətin Direktorlar Şurası "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.4-26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkil və ləğvi;
3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan İnvestisiya Holdinginə:
3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:

1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (yirmi beş) faizdən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdingi:

5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrini haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

"Ələt Azad İqtisadi Zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cü bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Ələt Azad İqtisadi Zonası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180; 2019, № 11, maddə 1680; 2020, № 7, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.0.7. Azad Zona rezidenti - Azad Zona səlahiyyətli qurumun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallar istisna olmaqla, Azad Zonada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs";

2. Aşağıdakı maddə 1.0.17-1-ci və 6.1.16-1-ci maddələr əlavə edilsin:

"1.0.17-1. əsas iqtisadiyyatın vergi ödəyicisi - əsas iqtisadiyyatın qanunvericiliyinə uyğun olaraq yaradılmış və əsas iqtisadiyyatda, eyni zamanda Azad Zonada fəaliyyət göstərən və fəaliyyətinə əsas iqtisadiyyatın qanunvericiliyi tətbiq edilən vergi ödəyicisi";

"6.1.16-1. öz adından əqdələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək";

3. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"**Maddə 4. Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi**
4.1. Bu Qanunun müddəaları nəzərə alınmaqla, Azad Zonada əsas iqtisadiyyatın aşağıdakı qanunvericiliyi tətbiq edilir:

4.1.1. əsas iqtisadiyyatın cinayət qanunvericiliyi;

4.1.2. əsas iqtisadiyyatın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyi."

4. 16-cı maddə üzrə:

4.1. 16.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddır. Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyatın malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur";

4.2. aşağıdakı maddədə 16.1-1-ci maddə əlavə edilsin:

"16.1-1. Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qay-

dalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir";

4.3. 16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16. 2. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malların, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malların, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyatın qanunvericiliyinin müddəaları tətbiq edilir. Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir";

4.4. 16.3-cü maddə ləğv edilsin;

4.5. 16.4-cü maddədə "iqtisadiyyata aid olan şəxslərdə" sözləri "iqtisadiyyatın vergi ödəyicisində" sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı maddədə 16-1-ci maddə əlavə edilsin:

"**Maddə 16-1. Maliyyə xidmətləri**

Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicilərinə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərə alınmaqla, əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir."

6. 17-ci maddə üzrə:

6.1. 17.1-ci və 17.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"17.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.

17.2. Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir";

6.2. 17.3-cü maddənin ikinci cümləsinə "Azad Zona qanunvericiliyinə" sözlərdən sonra "və həmin qanunvericilikdə nəzərdə tutulduğu halda və qaydada əsas iqtisadiyyat qanunvericiliyinə" sözləri əlavə edilsin;

6.3. 17.4-cü maddənin birinci abzasının birinci cümləsinə "və Azad Zonadan idxal və ixrac olunan mallar, işlər, xidmətlər" sözləri "gətirilən və Azad

Zonadan aparılan mallar və nəqliyyat vasitələri" sözləri ilə əvəz edilsin;

6.4. 17.4.1-ci maddədə "idxal olunan və Azad Zonadan ixrac olunan malların, işlərin, xidmətlərin" sözləri "gətirilən və Azad Zonadan aparılan malların və nəqliyyat vasitələrinin" sözləri ilə əvəz edilsin;

6.5. 17.4.2-ci maddədə "işlərin, xidmətlərin" sözləri "və nəqliyyat vasitələrinin" sözləri ilə əvəz edilsin.

7. 19.2-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminatçı xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın marağ və mənfəələrinə xələf gətirməmək şərtlə tətbiq edildiyi ərazi kimi ayra bilər."

8. 19.4-cü maddədə "Developera," sözü çıxarılsın.

9. 24-cü maddə üzrə:

9.1. 24.1-ci maddəyə "və ya" sözlərindən sonra "Azad Zonanın səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri əlavə edilsin;

9.2. 24.2-ci maddədə "Investorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və" sözləri "Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentləri Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı" sözləri ilə əvəz edilsin;

9.3. 24.3-cü maddədə "Investorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin," sözləri "Azad Zona hüquqi şəxslərinin, onların işçilərinin, investor və səhmdarlarının, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentlərinin" sözləri ilə əvəz edilsin.

10. 26.1-ci maddədə "mülki, kommersiya, əmək və inzibati" sözləri çıxarılsın.

11. 27.3-cü maddənin birinci cümləsində "və ya digər məhkəmə orqanları tərəfindən" sözləri ", digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı" sözləri ilə əvəz edilsin.

12. 31.2-ci maddəyə "16" rəqəmlərindən sonra ", 16-1" rəqəmləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2022-ci il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında",

"Qaz təchizatı haqqında", "Energetika haqqında", "HidroTexniki qurğuların təhlükəsizliyi haqqında" və

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cü, 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; Azərbaycan Respublikasının 2022-ci il 4 mart tarixli 494-VIQD nömrəli Qanunu) 57.2.6-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır";

Maddə 2. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990; 2018, № 3, maddə 379; 2019, № 6, maddə 988; 2021, № 5, maddə 429) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddənin birinci hissəsinin ikinci abzasında "nəqli və paylanması" sözləri "saxlanılması, ötürülməsi, paylanması və satışı" sözləri ilə, dördüncü abzasında "nəqli" sözü "saxlanılması, ötürülməsi" sözləri ilə, beşinci abzasında "istehsal" sözü "istehsalı, saxlanılması" sözləri ilə əvəz edilsin;

2.2. 2-ci maddə üzrə:

2.2.1. birinci hissədə "nəqlinin" sözü "ötürülməsinin" sözü ilə əvəz edilsin;

2.2.2. ikinci hissədə "etməkdir" sözü "etmək və enerji effektivliyinə nail olmaqdır" sözləri ilə əvəz edilsin;

2.3. 3-cü maddənin ikinci hissəsinin ikinci cümləsində "nəql edir" sözləri "ötürür" sözü ilə əvəz edilsin;

2.4. 4-cü maddənin birinci hissəsi üzrə:

2.4.1. üçüncü abzasda "nəql edilməsi" sözləri "ötürülməsi" sözü ilə əvəz edilsin;

2.4.2. yeddinci abzasda "istehsalı, nəqli, paylanması və istehlakı üzrə" sözləri "istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində" sözləri ilə əvəz edilsin;

2.5. 5-ci maddənin birinci hissəsində "nəqli" sözü "ötürülməsi" sözü ilə əvəz edilsin;

2.6. 8-ci maddə üzrə:

2.6.1. ikinci hissənin üçüncü abzasında "nəql etmək" sözləri "ötürmək" sözü ilə əvəz edilsin;

2.6.2. dördüncü hissədə "nəql edən" sözləri "ötürən" sözü ilə əvəz edilsin;

2.6.3. aşağıdakı maddədə doqquzuncu hissə əlavə edilsin:

"İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir";

2.7. 10-cu maddənin üçüncü hissəsində, 18-ci maddənin birinci və üçüncü hissələrində "nəqli" sözü "saxlanılması, ötürülməsi" sözləri ilə əvəz edilsin;

2.8. 21-ci maddənin 2-ci hissəsindən "enerji resurslarından səmərəli istifadə fondu," sözləri çıxarılsın;

2.9. 22-ci maddənin üçüncü hissəsindən "və enerji resurslarından səmərəli" sözləri çıxarılsın.

Maddə 3. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5,

maddə 429, № 7, maddə 701; Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanunu) 13-cü maddəsinin 8-ci hissəsinə aşağıdakı məzmununda dördüncü cümlə əlavə edilsin:

"İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir";

Maddə 4. "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657; 2018, № 3, maddə 378; 2019, № 11, maddə 1689; 2021, № 7, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci maddənin 1-ci hissəsinin ikinci abzasında "nəqli" sözlərindən sonra ", ötürülməsi" sözü və həmin hissənin səkkizinci abzasına hər iki halda "nəqləmə" sözlərindən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.2. 2-ci maddənin 1-ci hissəsinin dördüncü abzasında "və səmərəli istifadəsi" sözləri ", enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi" sözləri ilə əvəz edilsin;

4.3. 3-cü maddə üzrə:

4.3.1. 1-ci hissənin birinci abzasında "nəqli" sözlərindən sonra ", ötürülməsi" sözü əlavə edilsin;

4.3.2. 2-ci hissənin beşinci abzasında "səmərəli" sözü "enerjiyə qənaət edən" sözləri ilə əvəz edilsin;

4.3.3. 3-cü hissədə "enerjinin səmərəli istifadəsi" sözləri "enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi," sözləri ilə əvəz edilsin;

4.4. 4-cü maddənin 2-ci hissəsindən "enerji resurslarından səmərəli istifadə fondu," sözləri çıxarılsın;

4.5. 5-ci maddənin 1-ci hissəsinin beşinci abzasında "nəqləmə" sözlərindən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;



"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5,

maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunu) 2-ci maddəsinə "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı" hissəsindən sonra aşağıdakı maddədə yeni hissə əlavə edilsin:

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı";

Maddə 2. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

Maddə 3. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2022-ci il

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanununun tətbiqi haqqında **qərara alıram**:

1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə

müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan

Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində, həyata keçirilməsində fəal iştirak edən şəxslər, ha-

belə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilir.

Maddə 2. Təltif edən vəzifəli şəxs

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində gös-

tərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuca çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə kəşillənmiş dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızıl rəngli fonda "AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN) TƏSİSATI" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.

2.3. Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Səkkizguşəli ulduzun aşağısında üç sətir bölünməklə "20 il" sözləri və "2002-2022" rəqəmləri yazılmışdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd çələngi, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuş, aşağı hissəsinə isə hamar səthli 40 mm x 5.5 mm ölçülü, qızıl rəngli metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 3 mm enində yaşıl rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardicil olaraq 10 mm enində tünd göy rəngli, 1 mm enində yaşıl rəngli, 2 mm enində tünd göy rəngli, 2.5 mm enində narıncı rəngli, 1.5 mm enində tünd göy rəngli saşılı zolaqlar təsvir olunmuşdur.

4.3. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qolub əlavə olunur.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı



"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 4.2.4-cü və 4.2.6-cü maddələrdə, 6-cı fəslin və 14-cü maddənin adlarında "ötürülməsi" sözü "nəqli" sözü ilə əvəz edilsin;

1.2. 2.1.7-ci maddədə "qeyri-yaşayış sahələrinin" sözləri "binələrin (qurğuların)" sözləri ilə əvəz edilsin;

1.3. 4.1.4-cü maddədə "ötürüclüləri" sözü "nəqli edənləri" sözləri ilə əvəz edilsin;

1.4. 8.1.2-ci maddədə "ərazisi" sözü "sahəsi" sözü ilə əvəz edilsin;

1.5. 11.1-ci maddədə "məişət suyu" sözləri "su" sözü ilə əvəz edilsin;

1.6. 14.1-ci maddədə "və paylayıcı" sözləri, nəqli, həmçinin onların paylayıcı" sözləri ilə əvəz edilsin;

1.7. 16.3-cü maddədə "tədbirlərin" sözü "tədbirlərin" sözü ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi" ndə və 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "HidroTexniki qurğuların təhlükəsizliyi haqqında" və "Ölçmələrin vaxtdəyişməsinin təminatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 543-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041; 2021, № 8, maddə

926, № 12, maddə 1404; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1659 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"nin 3.1.30-cu bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; 2021, № 7, maddə 729, № 8, maddə 926, № 12, maddə 1405; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1660 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3.1-ci bəndə "ötürüclüləri" sözü "nəqli" sözü ilə əvəz edilsin;

2.2. 2.3.2-ci və 3.3.2-ci bəndlərdə "Agentlik və" sözləri çıxarılacaq;

2.3. 2.6.3-cü bəndə "ötürülməsi" sözü "nəqli" sözü ilə əvəz edilsin;

2.4. 3.1.4-cü bəndə "istifadəsinin" sözü "nəqli" sözü ilə əvəz edilsin;

2.5. 3.1.8-ci bənd ləğv edilsin;

2.6. 3.2-ci bənddə "Qaza qonaq və qazdan səmərəli istifadəyə" sözləri "Qazdan səmərəli istifadəyə" sözləri ilə əvəz edilsin.

3. Bu Fərman 2022-ci il iyulun 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinginin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) nizamnamə kapitalında dövlət məxsus səhmlərin imkanı verildi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində dövlətin adından iştirak etmə hüququ aşağıdakılarda həyata olunsun:

1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1.1.1. Bankın satılması, yenidən təşkil və ləğvi;

1.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinginə:

1.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzi-

fəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

1.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

1.2.3. müstəqil auditorun rəyi ilə aid diyyəti şəxsə döyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsinin təşkil edən oqdin bağlanması haqqında qərar qəbul edilməsi;

1.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənəndirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

1.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

1.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

1.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

1.2.8. bu Fərmanın 1.1-ci və 2.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu və Bankın Nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

2. Müəyyən edilsin ki:

2.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Bankın Müşahidə Şurasının "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.2-24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

3. Azərbaycan İnvestisiya Holdingi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

S.M.Mehdiyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub



İyulun 16-da saat 04:00-dən 04:50-dək Ermonistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqədən Kəlbəcər rayonunun

Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, "Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və bəretlərin təqdim olunma mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan "Komando hazırlığı" kurslarının bölmələrinin döyüş qabiliyyətinin artırılmasında, hərblərinin peşəkarlığı səviyyəsinin yüksəldilməsində müsbət təsirdən danışılıb. Kurs müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaq sertifikat və bəretlər təqdim olub.

Sonda şəxsi heyət tribuna önündən tənənəli keçid edib.

"Komando hazırlığı" kursunun növbəti buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılıb.



Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, "Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və bəretlərin təqdim olunma mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqə



İrakli QARİBAŞVİLİ: "Gürcüstan bölgədə sülhün əldə edilməsi səylərini alqışlayır"



İyulun 16-da xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək Azərbaycan Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə on xoş salamlarını çatdırıb. Azərbaycan ilə Gürcüstan arasında mövcud olan önəmli dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərinin daha da inkişafına müsbət tökən verdiyini vurğulayıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili öz növbəsində Azərbaycan Prezidentinə və Baş nazirinə dərin ehtiramla salamlarını çatdırıb.

İkiterəflili əlaqələrin dinamik şəkildə inkişafından məmnunluğunu ifadə edib.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu bir dövrdə iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və sair sahələrdə əməkdaşlığın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə evsahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək postmünaqişə mərhələsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Baş nazir İrakli Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladığını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda evsahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.

Tərəflər qarşılıqlı maraqa doğuran digər məsələləri müzakirə ediblər.

Dövlət-özl sektor tərəfdaşlığı Qarabağ və Şərqi Zəngəzurun bərpasında önəmli rol oynayacaq

Prezident İlham ƏLİYEV: "Xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz"

İşğaldan azad edilən ərazilərimiz zəngin iqtisadi və aqrar potensiala malikdir. Burada sənaye, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hələ sovetlər dövründə aparılan geoloji kəşfiyyat işləri nəticəsində bölgədə zəngin yeraltı yataqların olduğu da müəyyən edilmişdir.

Azərbaycanda ən çox su ehtiyatları da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır. Suyun bol olması isə kənd təsərrüfatının inkişafı üçün geniş imkan yaradır. Burada 100 min hektara yaxın ərazidə buğda ekilməsi mümkündür. Yeri gölmüşün qeyd edək ki, indiki halda əlavə taxıl sahələri ölkəmiz üçün xüsusəti əhəmiyyət kəsb edir. Səbəbi mələmdür. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə növbəti biz, artıq bütün dünyaya üzlaşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılıq arasında qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Məno verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər ekiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".

Mələmdür ki, Qarabağ və Şərqi Zəngəzurdakı indi bütün diqqət həmdə ərazilərin minarlardan təmizlənməsi və infrastrukturun bərpasına yönəldilib. Paralel olaraq burada nəhəng infrastruktur layihələri icra olunur. Sonrakı mərhələdə isə diqqət bölgənin iqtisadi inkişafına verəcək. Ağdam və Cəbrayıl rayonlarında sənaye parklarının, Zəngilanda "Dost Aqrupark"ın tikintisinin aparılması və istiqamətdə görülən işlərin yalnız başlanğıcıdır.

Dünya iqtisadiyyatında kiçik və orta sahibkarlıq subyektləri aparıcı rol oynayır. Ölkə-

cəlbəediciyinin təmin olunması nəzərdə tutulur. Bu məqsədlə yerli və xarici sahibkarları təşviq etmək üçün vergi-gömrük güzəştləri, həmçinin müxtəlif iqtisadi, maliyyə və institusional stimullar tətbiq olunacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin böyük bir hissəsi investisiya təşviqi sənədini əldə edib. Bu, onlara qanunvericilik nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə etmək imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətində bir sıra vergiləri və rüsumları ödəməkdən azad olurlar. Həmin sənədi alan hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin 50 faizinə görə mənfəət (gəlir) vergisi, müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlakla görə əmlak vergisi, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi, təsdiqəci sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumundan azad edirlər.

Mələmdür ki, Azərbaycanda xarici sərmayənin qorunması üçün mükəmməl qanunvericilik bazasının olması xarici sahibkarların ölkəmizə marağını artırır. Bu üzündən işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarların da sayı artmaqda davam edir. İndiyədək Türkiyədən, Rusiyadan, Pakistandan, Macarıstandan, Qazaxıstandan, Çindən, İtaliyadan, İsraildən və Cənubi Koreyadan olan 300-dən çox sahibkar işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmişdir. Prezident İlham Əliyev müşavirədə sərmayə qoyuluşunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".

Rüstəm KAMAL,
"Azərbaycan"

İyulun 16-da "Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində müsabiqənin Təşkilat komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərəhad Hacıyev tədbiri açıq elan edib. Tədbir Təşkilat komitəsi üzvlərinin və ötən ilin "Yüksəliş" müsabiqəsi qaliblərindən Orxan Quliyevnin nitqi ilə davam edib. İdarəçi rəhbərlər çıxışlarında "Yüksəliş" müsabiqəsinin yeni nəsil idarəçilərinin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolunu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

İqtisadiyyat naziri Mikayıl Cəbbarov çıxışında idarəçiliyin əsas şərtlərindən birinin məsuliyyəti dərk etmək olduğunu və müasir dövrün idarəçisi olaraq individuallıqdan komanda işinə keçməyin əhəmiyyətini qeyd edib. Mikayıl Cəbbarov bildirib ki, idarəçiyə etimad, etibar və inam önəmlidir.

"Yaxşı idarəçi səlahiyyətin çoxunun onda olmasını nəzərə alaraq hər zaman məsuliyyətin də əsas hissəsini öz üzərinə götürməlidir. Rəqəmsallaşmanın geniş yayıldığı belə bir dövrdə müasir idarəçilər də individuallıqdan uzaqlaşaraq imkan yaradan şəxslərə çevrilməlidir. Bu isə öz növbəsində



ösl idarəçiliyin güclü kadrlardan ibarət komandaya sahib olması və komanda olaraq qərar qəbul etmək bacarığına sahib şəxslərə çevrilməlidir", - deyər Mikayıl Cəbbarov əlavə edib.

Təhsil naziri Emin Əmrullayev nitqində təhsildə kompetensiyaların hesablanması əhəmiyyətindən danışaraq bir sıra hallarda data əsaslı qərar verməklə yanaşı, realığa və

kontekstə uyğun qərar verilməsinin zərurətini bildirib. Lakin o vurğulayıb ki, idarəçinin əsas missiyalarından biri reallığı dəyişməkdir və əsl idarəçi bu kimi çətin vəziyyətlərdə necə qərar qəbul edəcəyinə əsasən müəyyən olunur.

Birinci "Yüksəliş" müsabiqəsinin qaliblərindən Orxan Quliyev işə potensial idarəçi şəxslərin, intellektual şəxslə-

rin bir araya toplanması, onların şəbəkələşməsi, bir-birinin peşəkər fəaliyyəti ilə yaxından tanış olmasının "Yüksəliş" müsabiqəsinin iştirakçılara qatdığı ən böyük dəyər olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərəhad Hacıyev "Yüksəliş" müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçil-

məsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün məmnunluq və qürur hissi duyduğunu bildirib. Fərəhad Hacıyev onu da əlavə edib ki, ilk müsabiqənin şəffaf şəkildə təşkil və həyata keçirilməsi bizə bu yolda yeni dostlar qazandırmışdır, ölkəmizin savadlı mütəxəssislərini üzə çıxararaq onların şəxsi inkişafına böyük zəmin yaratmışdır. Son olaraq İşçi Qrupunun rəhbəri finala qədər gələn hər bir iştirakçının özmi, bacarığı və səriştələri ilə artıq qalibiyyətə bərabər uğur qazandığını vurğulayıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Final mərasimində ali məktəblərin rektorları, dövlət və özəl strukturların rəhbərləri də iştirak edib. Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 17-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçılar 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin topmenecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib



İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Bilgoh" İstirahət Mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, önəmli olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiy-

yəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak ediblər.

İyulun 21-dək davam edəcək təlimləri yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəyə sahib yeniyetmələrin müəyyən olmalarıdır. Əvvəlcədən müəyyən edilmiş bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verilməkdir.

Öncə tədbir iştirakçıları "Bilgoh" İstirahət Mərkəzinin ərazisində nümayiş olunan texnologiya sergisində tanış olublar. Dövlət himninin səsləndirilmə-



si ilə tədbir açıq elan olunduqdan sonra ötən il keçirilən "Kiber düşərgə-2021" yay məktəbinin ən maraqlı məqamlarını özündə ehtidən videoçarx göstərilib.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların nümayəndələri çıxışlar edərək həmin tədbirin iştirakçıları üçün əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni in-

tellect və s. sahələrdə dünyagörüşlərini artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə üçün gənclərin zəruri savad və vərdislərə yiyələnmələrinin vacibliyindən bəhs ediblər. Builki tədbirə xarici ölkələrdən də yeniyetmələrin qatılmasını xüsusəti vurğulanıb, yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunub.

Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilib.



Azərbaycan dünya iqtisadiyyatında gözlənilən tənəzzülə hazır olmalıdır

Bu, Prezidentin yaxın gələcək üçün hökumətin qarşısında qoyduğu əsas vəzifələrdəndir

Dünyada sabitlik pozulanda, hər hansı bir regionda qarşıdurma olanda bütün planetə mənfi təsir göstərir və dünya iqtisadiyyatı məhvərdən çıxır. Çox uzağa getməyək. Ukrayna-Rusiya münaqişəsi səbəbindən dünya bazarında ərzağın və enerji daşıyıcılarının qiymətləri az qala görünməmiş səviyyəyə bəhələmişdir. Dünya iqtisadiyyatında baş verən bu iqtisadi silkələnmələr isə boş ötürmüş və bir çox ölkələr üçün ciddi iqtisadi problemlər yaradır.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dünyada gedən müəkkəb iqtisadi proseslərə münasibətini açıq bildirmişdir: "Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mütəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qəzəlməz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq".

Dövlət başçısı belə hesab edir ki, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri ölkədə əmin-amanlıq gətirir, iqtisadi inkişafa təminat verir: "Biz öz hesabımıza yaşayırıq. Heç kim bizi kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarşımız, amma, eyni zamanda qoyuruq kimsə gəlsin bizim işimizi qarşın. İqtisadi müstəqillik, yəni də deyirəm, siyasi müstəqilliyin təməlidir".

Azərbaycan Prezidentinin belə müdrik və qətiyyətli, bir-birini tamamlayan xarici və daxili siyasəti, həyata keçirdiyi islahatlar ölkənin müdafiə və iqtisadi qüdrətini artırımağa imkan yaradır. Bu imkan sayəsində dünyada gedən ağırlı iqtisadi problemlərə baxmayaraq, Azərbaycanda yeni istehsal müəssisələri işə salınır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında "Azorsulfat" və "Glassica" müəssisələri artıq açılışa tam hazırdır. Eyni ərəzədə Çin investora məxsus "Azərbaycan Vanhong Ceramics Co." zavodunun bu yaxın-

larda təməli qoyulacaq. Bundan əlavə, dövlət başçısının tapşırıqları əsasında Daşkəsən dağ-filiz mədənlərinin yaradılması üzrə işlər cədvələ uyğun gedir. Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın "Achenbach Buschhütten" şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə barədə isə müqavilə imzalanmışdır.

Ölkə iqtisadiyyatındakı yüksək artım tempi, həmçinin dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, eləcə də işğaldan azad olunan ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi investisiyaların artmasına səbəb olmuşdur. Məsələn, qeyri-neft-qaz sektorunda əsas kapitalla yatırılan investisiyalar 18,5 faiz artmışdır. Artım həmçinin tikinti sektorunda qeydə alınmışdır. Bu sektorda 6 ay ərzində əlavə dəyər ötürən ilin eyni dövründəki göstəricini 8 faiz üstələmişdir. Hesabat dövründə həmçinin vergi mədəxili 49, qeyri-neft sektorundan vergi daxilolmaları 38 faizdən çox artmışdır. Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artması da xüsusi qeyd etmək lazımdır. İndi özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarının xüsusi çəkisi 75 faizi üstələyir.

Müşavirədə vurğulandı ki, İnvestisiya Holdinginin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə etmişlər. SOCAR, "AzerGold", "Azər-

bayan Xəzər Dəniz Gəmiçiliyi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank belə müəssisələrdəndir. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsinə əldə etmişdir. Şirkətin mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsinə əldə etmişdir. 2,1 milyard manat olmuşdur.

Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Dövlət başçısı energetika sektorundakı ümumi vəziyyəti belə səciyyələndirir ki, enerji imkanımız bir çox ölkələr üçün önəm daşıyır. Artıq xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək-elektrik stansiyalarının tikintisi ilə məşğuldurlar. Bu barədə Prezident İlham Əliyev müşavirədə demişdir: "Bu, ancaq başlanmışdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə 2 min meqavat və ondan da əlavə 2 min meqavat Günəş və külək-elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstgöl, Kəlbəcər və Laçın rayonlarında su-elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su-elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su-elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçın dan gəndə onları vəhşilərlə dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsəndirilmişdik". Dövlət başçısı çıxışında qeyd etmişdir ki, artıq il yarım ərzində 9 su-elektrik stansiyasının inşası ya başa çatmış, ya da bu ilin sonuna qədər yekunlaşacaq.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Azərbaycan-Türkiyə münasibətləri möhkəm özüllər üzərində qurulub. Bunu şərtləndirən vacib amillərdən biri eyni kökə, ortaq mədəniyyətə malik olan xalqlarımızın qarşılıqlı əlaqələrində səmimiyyət, qardaşlıq və dostluğa hər zaman önəm vermişdir.

Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına səbəb olub. 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycanı qətiyyətli müdafiə etməsi iki dövlət arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin möhtəşəm təəcəssümü idi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində baş verən proseslərdən Prezident İlham Əliyev dərin narahatlıq hissi keçirməsi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun növbəti təsdiqi idi. Azərbaycan Prezidenti həmin vaxt türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ünvanladığı başsağlığında bu hadisəni birmənalı şəkildə dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək qətiyyətli pisləmiş, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliyyətinə qəsd kimi dəyərləndirmişdir.

Türkiyənin zəfər dastanı yazdığı həmin tarixdən 6 il ötür. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəng etmiş, 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı qardaş ölkənin dövlət başçısına başsağlığı vermiş, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş etmişdir.

Prezident İlham Əliyev sözügedən hadisənin ildönümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mükəmməl ünvanlanmışdır. Məktubda milli birliyin və homrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin tənənəsi olan bu möhtəşəm zəfərin Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunduğunu bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqı və dövləti bu xəyanətəkar dövlət çevrilişini on qəti şəkildə qınamışdır. "Azərbaycan xalqı və dövləti ilk dəfə qardaş Türkiyənin yanında olaraq və homrəylik göstərərək bu xəyanətəkar dövlət çevrilişini on qəti şəkildə qınamışdır. "Bir millət iki dövlət" prinsipinə əsaslanan homrəylik, həm də kədərlə günlərdə bir-birinə dəyərli olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığımızı sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaq-

İlham Əliyevin mövqeyi Türkiyədə böyük məmnunluq doğurub

Cumhurbaşkanı Erdoğan, Aliyev ile görüştü



Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Azərbaycan Cumhurbaşkanı İlham Aliyev ilə bir telefon görüşməsi keçirdi.

Cumhurbaşkanı Erdoğan Azərbaycan Cumhurbaşkanı Aliyev ilə görüşdü

Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Azərbaycan Cumhurbaşkanı İlham Aliyev ilə 15 Temmuz münaqişələri ilə bağlı telefon görüşməsi keçirdi. Aliyev, Erdoğan'la və Türk halkına tebriklerini ilettili.



laman, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bəyannamədən sonra da inamla addımlamağa davam edəcəyik".

Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına səbəb olub. 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycanı qətiyyətli müdafiə etməsi iki dövlət arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin möhtəşəm təəcəssümü idi.

Azərbaycan Cumhurbaşkanı Aliyev'den Cumhurbaşkanı Erdoğan'a 15 Temmuz Demokrasi ve Milli Birlik Günü mektubu

Azərbaycan Cumhurbaşkanı İlham Aliyev, 15 Temmuz hain darbə girmənin 6. ildönümü münasibətilə Cumhurbaşkanı Recep Tayyip Erdoğan'a mektub göndərmişdir. Aliyev, darbə girmənin ölkəmizə qarşı olanları fəda edən şəhərlərin azad olmasına dərin səy və hümmətə andığını bildirdi. Ölkədən Recep Tayyip Erdoğan, Azərbaycan Cumhurbaşkanı İlham Aliyev ilə bir telefon görüşməsi keçirdi.



Azərbaycan Cumhurbaşkanı İlham Aliyev'den Cumhurbaşkanı Erdoğan'a 15 Temmuz mektubu: Böyük zəfər tarixə keçmişdir

Azərbaycan Cumhurbaşkanı İlham Aliyev, Cumhurbaşkanı Recep Tayyip Erdoğan'la 15 Temmuz 2016. yıl dönümü münasibətilə bir məktub göndərmişdir. Aliyev, "Darbə girmənin ölkəmizə qarşı olanları fəda edən şəhərlərin azad olmasına dərin səy və hümmətə andığını bildirdi."

Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına səbəb olub. 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycanı qətiyyətli müdafiə etməsi iki dövlət arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin möhtəşəm təəcəssümü idi.



İlham Əliyevin mövqeyi Türkiyədə böyük məmnunluq doğurub. Prezident İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəng etmiş, 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı qardaş ölkənin dövlət başçısına başsağlığı vermiş, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş etmişdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Mənəşiz xəyallar girdabında çabalayan Ermənistan çox yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmaq istəmir.

İkinci Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, bu ölkəyə indiyədək humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərinin normallaşması üçün səylər göstərməkdə davam etsə də, rəsmi İrəvan vəziyyəti gərginləşdirməkdə ısrarlı görünür. Bölgədəki sülh üçün təhdid olan Ermənistan həmişə olduğu kimi, yenə də boy-nuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur.

Qalib Komandan kimi İlham Əliyev bir neçə dəfə bu ölkənin rəhbərliyinə və revanşist qüvvələrə səslənərək bölgədə təhlükəsizliyin təminatı olan sülh müqaviləsinin imzalanmasını Ermənistanla gəti-rəcəyi iqtisadi və siyasi dividendləri də açıqlayıb. Lakin son vaxtlarda məğlub ölkənin davranışı, "status" və ya "Dağlıq Qarabağ" münaqişəsi kimi ifadələrin işlədilməsi göstərir ki, Ermənistan yenə də köhnə ampuasında qalmaqdadır.

Iyulun 15-də cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyev bir daha Ermənistanın bu cür davranışına toxundu və çox ciddi xəbərdarlığını etdi. Prezident bəyan etdi ki, savadşan 1 il 8 ay etməsinə baxmayaraq, məğlub ölkə növbəti sülh danışıqları masasına oturur, hətta 10 noyabr Bəyannaməsinin müddəalarını belə yerinə yetirməkdən boyun qaçırır. Bunun sonu isə heç də Ermənistan üçün yaxşı görünmür.

Erməni silahlı birləşmələri Qarabağdan mütləq çıxarılmalıdır

Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri

"Dəmir yumruq" hər an işə düşə bilər

İlham Əliyev Ermənistanla və havadarlarına bu xəbərdarlıqdan nəticə çıxarmağı tövsiyə etdi

İlham Əliyev müşavirədə vurğuladı ki, Rusiya tərəfi də 10 noyabr Bəyannaməsinə imzalamayıb və bu ölkə Ermənistanı buna məcbur etmir. Azərbaycan isə bu vəziyyətlə barışmaq fikrində deyil: "Əlbəttə ki, bu, düzəlməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbul edilməzdir. Biz qalib olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilməsi tərəfi kimi bu ölkə üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən qətiyyətli şəkildə yayınmaq Ermənistanın Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırırsa da, Ermənistan prosesi uzadır.

Azərbaycan məsələni eyni zamanda Rusiyanın hərbi rəhbərliyi qarşısında da qaldırıb. Hətta bir neçə ay bundan əvvəl bu ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanı dəfərdən olarkən ölkəmizin Müdafiə Nazirliyinin rəhbərliyinə söz verib ki, bu ilin iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün iyul ayı olsa da, məsələ həllini tapmayıb. Yəni, Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirir.

İlham Əliyev müşavirədə vurğuladı ki, Rusiya tərəfi də 10 noyabr Bəyannaməsinə imzalamayıb və bu ölkə Ermənistanı buna məcbur etmir. Azərbaycan isə bu vəziyyətlə barışmaq fikrində deyil: "Əlbəttə ki, bu, düzəlməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbul edilməzdir. Biz qalib olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilməsi tərəfi kimi bu ölkə üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən qətiyyətli şəkildə yayınmaq Ermənistanın Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırırsa da, Ermənistan prosesi uzadır.

Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir iş görmür

Prezident bildirdi ki, Ermənistan 10 noyabr Bəyannaməsinə Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini götürdüyü öhdəliyi də yerinə yetirməkdən yayınır. Hansı ki, imzalanmış sənədə əsasən, Azərbaycanın əsas hissəsi ilə

edilə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutları bəzə verməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırılmamış hazırlanmamış bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir".

Ona görə də Azərbaycan haqqını tələb edir. Əgər qalib ölkə 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra edirsə, Ermənistan da üzərinə düşənləri mütləq reallaşdırmalıdır.

Nə "status" var, nə də "Dağlıq Qarabağ"

Digər məqamlardan biri də son vaxtlar Ermənistan rəhbərliyinin yenə də hansısa "status" haqqında danışıqları ilə bağlıdır. Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda status məsələsinə toxunulmamış və bağlı Azərbaycan, Rusiya, Ermənistanın rəhbərliyi arasında sifahi razılaşma var. Ermənistan müəyyən müddət buna əməl etsə də, son zamanlar bu sözü tez-tez işlətməyə başlayıb. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın "status"undan

danışıqlar. Amma İlham Əliyev müharibədən sonra səsləndirdiyi bəyannamədə statusun yerini göstərib. Müşavirədə qalib Sərkərdə dedi məsələyə bir daha toxunaraq dedi ki, əgər Ermənistan bunu kimsə unudubsa, yenidən həmin fikri təkrarlamaq bilərəm. İlham Əliyev məğlub ölkəyə xəbərdarlıq edərək bildirdi ki, "status" haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Yeni, Ermənistan "status" məsələsinə gündəmə gətirməklə özüne ciddi problemlər yaradır və unudur ki, "dəmir yumruq" yenidən işə düşə bilər.

Əslində status haqqında Azərbaycan danışa bilər. Ölkəmizin Zəngəzur üçün status tələb etmək hüququ var. O Zəngəzur ki, 1920-ci ilin noyabrında Azərbaycanı qoruyub saxlayan Azərbaycanın rəhbərliyi tərəfindən müəyyənləşdirilmişdir.

İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunub, bu mövzu bağlandı: "Qarabağ Azərbaycanıdır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümələrdən Er-

mənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir".

Prezident mənfi meyillərin gücləndiyi zamanda Ermənistanla bir daha səslənərək on doğru yola sülh müqaviləsindən keçdiyini bildirdi. Bəyan etdi ki, hələ bu, hansısa bir ciddi fəsadə çevrilməyib. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan sülh istəyir. Amma qarşı tərəf reallıqlarla barışmaq istəmir. Ona görə də Azərbaycan hələlik xəbərdarlıq edir: "Hər də bu bizim xəbərdarlığımızdan, nəse dəyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondən sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik".

Bir sözlə, qalib Komandan birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan Qarabağ məsələsinə artıq həll edib, nə "status" var, nə də "Dağlıq Qarabağ". Ermənistan çıxış yolu axtarırsa, Azərbaycanın 5 prinsipinə əsasən hazırlanacaq sülh müqaviləsinə imzalamalıdır. Yox, əgər, yenidən revanşist düşüncələrə üstünlük versə, faşist düşüncələrə əməl etsə, yenidən öz havadarlarına üz tutsa, budofəki "dəmir yumruq" daha ağır olacaq.

Ermənistan artıq bunu düşünməlidir və dərk etməlidir ki, daha da acınacaqlı duruma düşməkdən ötrü onu Azərbaycan sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur. O, sülh sazişinin bağlanması təklifini qəbul etməlidir, əks halda, bunun nəticələrinə də hazır olmalıdır.

Rəşad BAXŞULİYEV,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Latviya ilə iqtisadi əməkdaşlığın inkişafı imkanları genişdir

"Latviya ilə könd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpa-sı və yenidən qurulmasında, Araz Vadisi İqtisadi Zonası və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var".



Bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cəbrayilovun Latviya-nın könd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə səsləndirilib.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəzi-yetini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

e-sosial.az portalına 6,8 milyon müraciət qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət qeydə alınıb.



2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial rəyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütləq izləyərək, yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirir.

"Android" və "iOS" əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edir. 1 milyon 202 min 400-ə çatıb.

Bəşər tarixinə bir qədər diqqətlə nəzər salsaq, görəcəyik ki, quldarlıq dövründən, feodalizm və kapitalizmdən həтта sovetlər dönəminədək, elə günümüzün özündə də insan resurslarının idarə edilməsi minilliklərlə ölçülən bir inkişaf yolu keçmişdir.

Əsrdən-əsrə adlıdıqca, biznes mərhələdən-mərhəyə müxtəlif inkişaf yollarını keçdikcə insan resurslarının idarə olunmasında bir sıra qaydalar silinib arxivə atılmış, bəziləri də yeniləri ilə əvəz edilmişdir.

Bəri başdan bildirək ki, bu mövzuya müraciət etməkdə məqsədimiz müxtəlif ölkələrdə, iqtisadiyyatın fərqli sahələrində insan resurslarının idarə edilməsində tətbiq edilən modelləri müqayisə etməkdir. Bunun üçün isə Avrasiya materikinə qərbində və şərqində iki fərqli dövlət - İsrəçlərə Yaponiyaya seçmişik. Nəzəri cəhətdən bu iki ölkə ilə Azərbaycan arasında ortaq nöqtələri tapmaq bəlkə də mümkün olardı. Amma yaponlar, isrəçilər və azərbaycanlılar arasındakı ciddi və aşkar görünən fərqlər o qədər çoxdur ki, zəif bənzər cəhətlər ümumi fonda oriyib itir. Eyni zamanda İsrəç və Yaponiya arasında insan resurslarının idarə edilməsi sahəsində bənzərlikləri tapmaq da o qədər asan deyil. Çünki bu xalqlar fərqli tarixin, fərqli keçmişin və fərqli milli-mənəvi dəyərlərin, ənənələrin sahibidirlər. O üzündən Azərbaycanın da onlardan əhəmiyyətli dərəcədə seçilməsi təbii.

Əvvəlcə bənzər cəhətləri qeyd etməyə çalışaq. İsrəçlər Azərbaycan da əhalinin sayı təxminən eyni olsa da, ərazimiz İsrəçdən və Yaponiyadan kiçikdir. Mentalitet, milli adət və ənənələr baxımından da hər iki xalqla heç bir doğmalmıyız yoxdur. Amma bu yerdə maraqlı bir faktı xatırladaq: yaxın zamanda yapon tədqiqatçıları üzə çıxarıblar ki, onların qaxax-larla qohumluğu var və əcdadları qədim türk tayfalarıdır. Ola bilər ki, belə inanılmaz qohumluq bizə bir qədər yaponları anlamağa imkan yaradır. Lakin günümüzün reallığı belədir ki, aramızdakı fərqlər böyükdür.

İkinci Dünya müharibəsində darmadağın edilən Yaponiya üçün ayağa qalxmaq demək olar ki, mümkün deyildi. İki atom bombasının faciəsini

yaşayan gündəgən ölkənin dirçəlməsi mürəkkəb məsələ idi. Ancaq yaponlar çıxış yolunu tapa bildilər. Bunun üçün isə onlar dünya təcrübəsinə yox, geri-yə - öz köklərinə müraciət etdilər. Yapon inadkarlığı, mentaliteti və bir xalq kimi digərindən seçilən üstün cəhətlərini biznesin və iqtisadiyyatın inkişafına tətbiq etdilər və uddular. Bu gün də yapon müəssisələrində qayda belədir ki, biznesin idarə olunmasında idarəçilər üçün yox, işçilər üçün yaradılan şərait əməkdaşları öz vəzifələrini daha məhsuldar yerinə yetirməyə sövq edir.

Bizdə isə əksinədir, daha böyük imtiyazlar və səlahiyyətlər idarəçilərə verilir. Amma siz bu gün müasir yapon şirkətinin kəndərindən içəri keçsəniz, kimin işçi, kimin müdir olduğunu ayıra bilməyəcəksiniz. Yapon menecmentinin ilkin və əsas vəzifəsi işçiləri faydalı fəaliyyətə ruhlandırmaq və motivasiyalar yaratmaqdır. Yaponiyada idarəetmə sistemlərinin elementləri inqerətkardır, yəni müxtəlif elmlərin təcrübəsinin kompleks tətbiqi səbəbindən rəşonal və faydalıdır. Bu meyarlar hansılardır? Əsrlər boyu yapon üçün bir sahibkərin yanında işləmək önəmli sayılıb. Həтта sahibinə xəyanət edən samuraylar göz qırpmında özlərini öldürməkdən belə çəkinməyiblər. Ona görə də ömürlük məşğulluq, əvvəldən-axıra kimi bir şirkətdə çalışmaq və ailəsi ilə birlikdə inkişaf etmək yapon üçün şərafət məsələsidir. Bizdə isə yaxın qohumların, bacı-qardaşın, ər-arvadın bir idarədə işləməsi yaxşı hal sayılır, bir cox hallarda isə buna icazə verilmir. Bundan başqa, yaponların nüfuz sistemi milli psixologiyaya söykənir və personalın rotasiyası, iş yerində öyrədilməsi, əməyin dəyərinin ödənilməsi daim diqqət mərkəzində saxlanılır.

İlin "Qazlaşdırma proqramı" uğurla yekunlaşacaq

Prezident İlham ƏLİYEV: "Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır"

İnfrastruktur layihələrinin həyata keçirilməsi yenə də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bunu bir daha vurğulayıb. Ölkədə qazlaşdırmanın yüksək səviyyədə olduğu da qeyd edilib.

Dövlət başçısı deyib: "Təbii ki, gələcək ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaq və hesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərdə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq - əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram."

Hələ yanvar ayında bildirilmişdi ki, bu ilin "Qazlaşdırma proqramı"nda ölkənin müxtəlif bölgələrində 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivinin mavi yanacla təmin olunması nəzərdə tutulub. Qazlaşdırılan yeni yaşayış massivləri həm regionları, həm də Bakı şəhərinin inzibati ərazisinə əhatə edir. Qeyd edək ki, hazırda qazlaşdırma "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə imkanlarına uyğun olaraq həyata keçirilib.

"Azəriqaz" İstehsalat Birliyinin açıqladığı yarımillik ümumi statistik rəqəmlər qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini göstərir. Belə ki, hazırda ümumi abonentlərin sayı 2 milyon 470 min 256-ya çatıb. Bunlardan 2 milyon 432 min 156 abonent əhali, 38 min 100 abonent isə qeyri-əhali sektoru üzrədir. Xatırladaq ki, qaz xətləri 2 milyon 400 min abonentin - Bakının Xəzər rayonunun sakini Sevil İsgəndərovanın evinə mavi yanaçağı bu ilin əvvəllərində çatdırılmışdı.

İlin sonuna qədər "Qazlaşdırma proqramı"nın tam başa çatması gözlənilir. Proqram üzrə işlər ardıcıl icra olunur. İlin əvvəlindən bölgə və şəhərlərdə, o cümlədən paytaxtın 3 rayonunda ümumilikdə 115 könd və yeni yaşayış massivində işlər davam edir. Proqram üzrə 94 könd və massivdə işlər başlanıb.

6 ay ərzində 281 kilometr yeni qaz kəmərinin çəkilişi həyata keçirilib. Yeni qaz kəmərlərinin 35 kilometr Bakı-Abşeron ərazisində, 246 kilometr isə regionlarda çəkilib.

Qeyd edək ki, Azərbaycanda qazlaşdırma dövlətin sosial siyasətinin ayrılmaz hissəsinə təşkil edir. 2004-cü ildən, yeni regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci dövlət proqramına start verildiyi vaxtdan indiyədək bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib. Təkcə 2021-ci ildə ölkənin şəhər və rayonlarında ümumilikdə 100-ə yaxın yeni yaşayış massivi qazla təmin olunub. 200-dən artıq şəhid ailəsi və müharibə iştirakçısının fərdi yaşayış evi isə "Azəriqaz"ın daxil imkanları hesabına qazlaşdırılıb.

Son 18 ildə mavi yanaqla təmin edilən yaşayış məntəqələrinin, könd və qəsəbələrin isə sayı yüzlərdədir. Qaz xətləri sovet dönmənin ən inkişafı illərində belə mavi yanaqla istifadə edə bilməyən yerlərdə qatıb. Bir sözlə, uzun müddət təbii qaz almayan, eləcə də indiyədək qazlaşdırılmayan ərazilərdə indi mavi alov şöllənir. Məlumdur ki, xüsusilə dağlıq ərazilərdə qaz çəkilişi çətinliklə aparılır. Bu, həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq, coxsaylı dağ kəndlərimiz xeyli vaxtdır mavi yanaqa alır.

Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatır. 2009-cu ildə isə həmin rəqəm 62 faiz idi. Bu, şərhə ehtiyacı olmayan uğurlu bir göstəricidir.

Ölkədə qazla təminatın səviyyəsi də idən-ilo yüksəlir. Xatırladaq ki, abonentlər öli hissəyə bölünür. Məişət abonentləri de-dikdə fərdi evlər və mənzillər, yəni təbii qazdan istifadə edən fiziki şəxslər nəzərdə tutulur. Daha doğrusu, bunlar əhali sektorunu, qalanları isə qeyri-əhali sektorunu təşkil edir. Bu ilin yanvar-iyun ayları ərzində 4 milyard 509 milyon kubmetr, yəni 2021-ci ilin 6 aylıq göstəricisi ilə müqayisədə 329 milyon kubmetr artıq qaz qəbul olunub. Əhali xətləri üzrə qəbul edilən qazın 20 milyon kubmetr az, sənaye xətləri üzrə isə əksinə, 349 milyon kubmetr artıq olduğu qeyd alınıb.

İtkilər də azalır. Keçən il müqayisədə itkilərdə 3 faiz azalma olub. Digər bir müsbət hal isə yığımda ötən ilə nisbətən 18 faizə yaxın artımın müşahidə edilmişidir. Belə ki, 6 aylıq nəticəyə görə yığım səviyyəsi 105 faizə yaxındır. Bu göstərici əhali sektoru üzrə 103, qeyri-əhali sektoru üzrə 106 faiz təşkil edir. Yarım il ərzində 371 məs-cid və digər dini məbədlərə 5 min kubmetr əvəzsiz qazın verilməsi də təmin olunub.

Yaxın zamanlarda qaz xətləri işğaldan azad edilmiş ərazilərimizə də istilik, hərərət gətirəcək. Məlumdur ki, indi o yerlərdə elektrik enerjisi obyektlərinin tikintisi vəsət alıb. Qarşıda duran ən mühüm məsələlərdən biri Qarabağda və Şərqi Zəngəzurdə tikiləcək evləri, sosial və istehsal təminatlı müəssisələri mavi yanaqla təmin etməkdir. Hazırda bu ərazilərin qazlaşdırılması ilə əlaqədar layihələşdirmə işləri gedir. Təbii ki, buradakı yaşayış məntəqələrinə qaz verilməsi də növbəlik prinsipi ilə həyata keçiriləcək.

Flora SADIQLI,
"Azərbaycan"

"Məşğulluq marafonu" üzrə 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Son bir həftədə isə bu təbəqədən olan daha 170-ə yaxın vətəndaşa aktivlər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanılan "Məşğulluq marafonu"na ötən dövrdə 654 işəgötürən qoşulub.

Nazirlikdən verilən məlumatda bildirilir ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə artıq 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2044 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi də davam edir. Bu günlər bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətləri üzrə mal və materiallarla təmin olunub. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər verilib.

Ümumilikdə agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 915 şəhid ailəsi, qazi və onun ailə üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Fransa-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Fransa-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə görüş keçirilib.

Görüşdə palata üzvlərinə növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət Vergi Xidmətinin sahibkar birlikləri və assosiasiyaları ilə əməkdaşlığın əsas istiqamətlərindən biri də vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsinin aparılması və təkliflərin öyrənilməsi üçün müvafiq görüşlərin keçirilməsidir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərini özümdə əks etdirən təqdimatla çıxış edib. Tədbirdə Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərlə bağlı yaranan suallar DVX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

Əksinə, İsrəç müəssisələrində rəhbər işçi personalı ilə uzunmüddətli əlaqələr qurmağa çalışırlar ki, onlar işlərinin sevsinlər. Rəhbərlik homininin işçinin özüni tam realizə etməsi üçün ona diqqətlə qulaq asmağı da özlərinə borc bilirlər. Məsələn, işçilərlə rəhbərlik arasında diskussiya keçirilir və həmin diskussiyalar, bir qayda olaraq, ildə iki dəfə təşkil olunur. Belə diskussiyalarda işin uğurlu və çatışmayan tərəfləri, təkliflər və ideyalar müzakirə edilir və gələcək planlar tərtib olunur. İsrəç idarəetmə modeli kreativ komandalara - itxiraçılara, konstruktör bürolara, laboratoriyalara və veb-dizaynerlər üçün daha uyğundur.

Azərbaycana gəldikdə qeyd edək ki, ölkəmizdə insan resurslarının hazırlanması və idarə edilməsi şəxson dövlət başçısı İlham Əliyevin nəzarətində olan sahədir. İdarəetmədə müasir Azərbaycan modeli fərqli üstünlüklərə malikdir və əvvəlki illərdəkindən ciddi seçilir. Həyat onu göstərir ki, biz öyrəndiyimiz qədər də öyrədə bilirik. Burada Azərbaycan Prezidentinin lider keyfiyyətlərinə və islahatçı ruhuna sahib olduğunu, ən müasir və mürəkkəb islahatları uğurla tətbiq etməyə bacarığını qeyd etmək lazımdır. İlham Əliyev Ali Baş Komandan kimi aparıldığı unikal beşinci nəsil müharibəsində Azərbaycanın adını dünya hər tarixinə qızıl hərflərlə yazdı. Eyni zamanda bu gün dövlət başçısının bir-başına nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müxtəlif "ağıllı" layihələr reallaşdırılır, dünyanın ən mürtəbəli ideyaları, yüksək texnologiyalar tətbiq edilir.

Azərbaycan Prezidentinin ən vacib islahatlarından biri də yüksək səviyyəli kadrların düzgün seçilib təyin edilməsi, əliyəyirliyi, korrupsiyaya və rüşvətçılığa qarşı sət mübarizənin elan olunmasıdır. Dövlət başçısının bu məsələdə tələbkarlığı, sət və bəzi məsələləri təbii ki, fayda verməkdədir. Müasir dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə gəldikdə isə, Azərbaycan sahibkarları müxtəlif ölkələrdə bu sistemləri öyrənir və vacib elementləri tətbiq edir, dünyanı aparıcı şirkətləri ilə əlaqələr qurur və təcrübə mübadiləsi aparırlar.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Dünya təcrübəsi

İnsan resurslarının düzgün idarə edilməsi inkişafın təməlidir

Azərbaycanda da kədr islahatları bu reallığa əsaslanaraq aparılır



Bu mental fərqlərə baxmayaraq, biz yaponlardan müəyyən elementləri götürə bilərik. Amma nəzərə almalıyıq ki, yapon idarəetmə sistemlərinin kor-korana tətbiqi müxtəlif məni nəticolərə də səbəb ola bilər. Çünki qeyd etdiyimiz kimi, yapon idarəetmə sistemləri onların tarixinə, işçi personalın əsrlər boyu idarəedilməsi təcrübəsinə söykənir. Ona görə də yapon idarəetmə modelinin incəliklərini diqqətlə fikir vermək, spesifik fərqləri ayırmaq vacibdir.

Yapon idarəetmə modelinin ən böyük sirri yapon psixologiyasının və milli-mənəvi dəyərlərinin düşünülüb tətbiqindən və digər coxsaylı amillərdən aslıdır. Bunlardan ən vacibləri ömürlük işə götürülmə, şirkətə daxil olmaq, xidmət ilinə görə mükafat, iş yerində öyrədilmə, vətənpərvərlik və digər amillərdir. Ümumiyyətlə, bilmək lazımdır ki, yapon şirkətlərinin idarəedilməsi konsepsiyası onilliklərdə əzində yaradılan ömürlük məşğulluq adı altında məş-

hurdur. Yaponiyada işçinin karyerası ilk növbədə əmək stajından, sonra isə digər amillərdən aslıdır. Əgər işçi iş yerini dəyişsə, onun stajı sıfırlanır, başqa müəssisəyə keçənlərə isə ikinci dərəcəli işçi kimi yanaşırlar. Ona görə də yaponlar çalışacaq-ları təşkilatın seçmə qərarından artıq diqqətli və ciddiirlər.

Yapon idarəetməsinə çalışan insanların məşğulluğunun möhkəmlənməsinə və daim səviyyədə saxlanmasına kömək edən "Nenko" deyilən başqa bir sistem də mövcuddur. Əməkhaqqı iş dərəcəsinə deyil, yaşdan və iş təcrübəsinə aslı olduğu üçün bu sistemdə praktiki olaraq rəqəbat yoxdur. Digər mühüm amil işçilərə sətəqət prinsipini aşılamadır. Bunun üçün işəgötürən işçilərə həm də mənəvi dəstək verir, onları şirkətin sətəqət prinsipinə öməl etməyə dəvət edir. Yaponiyada gəncləri universitetdən sonra yox, orta məktəbi və ya kolleji bitirən kimi işə götürürlər. İşəgötürən

çalışır ki, istehsal prosesləri zamanı işçilər tam təlim keçsin, iş yerində müxtəlif funksiyaları yerinə yetirsin və hələ karyerasının başlanğıcında 6-ya qədər ixtisası "xəlbirləsin", özüni axtarsın. Bundan əlavə, işəgötürənlər çalışırlar ki, işəgötürülənin yaxınlarını və övladlarını da işlə təmin etsinlər, yəni işçi sülaləsi yaratsınlar.

İndi isə personalın idarə olunması üçün skandinav modelini nəzərdə keçirik. Öncə onu qeyd edək ki, skandinav ölkələri uzun illər xarici iqtisadi təhdidlərə məhəl qoymadan inkişafa can atmışlar və cox zaman da hədəflərinə çatmışlar. Bu baxımdan sosial iqtisadi inkişafın ən perspektivli modeli İsrəçdir. "İsrəç modeli" anlayışı ötən əsrin 60-cı illərində formalaşmışdır. Bu model sayəsində İsrəç dünyada artan sosial-siyasi qütbləşmənin fonunda nəzərə-carpacaq dərəcədə digər ölkələrin səciyləməyə nail olmuş, müxtəlif iqtisadi tonəzül dövrələrini baxışlarına nis-

bətən daha az itkilərə başa vura bilmişdir. Çünki isrəçilər çalışsın və məqsədə can atdırlar, düzlükləri ilə seçilir, vaxtlarını faydalı idarə edə bilirlər. Bu zaman isrəç təymenecmentin onların olındən yətinərə co tutur. Nəticədə İsrəç kompaniyaları bir cox sahələrdə uzun illərdir liderliyi əldən vermirlər. Bu sıraya telekommunikasiya (Ericsson), kosmetika (Oriflame), avtomobil istehsalı (Skania) və s. aid etmək olar.

İsrəç menecmentində insana cox böyük üstünlük verilir. İsrəçilər belə hesab edirlər ki, insanların sosial davranışları texniki davranışlardan üstündür. Bir də ki, İsrəç menecmentinin təşkilatı tərkibi vertikal hakimiyət səviyyələrinin ixtisar edilməsinə yönəlmişdir. Üfqi idarəetmənin struktur isə faydalılıq əmsalına görə kolleqial qərarların qəbul olunmasına xidmət edir.

Ən böyük təşkilatlarda belə nəzarət qeyri-formaldır və sət deyildir. İsrəçlilər menecmentdə nəzarəti uğur gətirən vacib alət kimi qəbul etmirlər. Onlar belə hesab edirlər ki, ciddi nəzarət uğur gətirmək gücünə qədər deyil. İsrəçdə qərarların qəbul olunmasına uzun zaman sərf edilir, çünki İsrəç şirkətlərinin personalı öz şəxsi mövqelərini və fikirlərini həmişə bildirməyə hazırdır. Amma dünya təcrübəsi göstərir ki, qərarın verilməsinə belə uzun vaxt aparması işin ziyanına da işləyə bilər və qərarların sürətlə qəbul edilməsinin qarşısını alır, xarici partnyorlarla problem yaradır.

İsrəç menecmentində həmsöh-bətin mövqeyinə hörmət nümayiş etdirmək qəbul olunmayıb. Onlar ünsiyyətdə hətta ən nüfuzlu insanlara belə bərabər yanaşma sərgiləməyə alışblar. Heç bir rəhbər işçi özünə münasibətdə xüsusi rəğbət nümayiş etdirən davranış tələb edə bilməz.



Şuşa yenidən poeziya, musiqi ilə dolu günlərini yaşayır

Azərbaycanın qədim və gözəl şəhəri, mədəniyyət paytaxtı artıq ikinci ildir ki, otuz ilə yaxın həsrətini çəkdiyi günləri yaşayır. 1992-ci il mayın 8-də təvəzük Ermənistanın işğalına məruz qalan Şuşanı 2020-ci il noyabrın 8-də qəhrəman Azərbaycan Ordusunun zəfəri azadlığa çıxardı. Və o gündən Şuşanın gözləri yollardan yığıldı. Ayrılmaz bir hissəsi olduğu Azərbaycana qovuşdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dostların da, düşmənlərin də eşidə biləcəyi uca və məğrur səsə dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçələdəyik!"

Şuşada keçirilən silsilə mədəni tədbirlərin hər birinin öz tarixi, məqsədi var

...Və Şuşa ona vəd edilənləri çox gözləməli olmadı. Erməni vandalların otuz ilə yaxın işğal müddətində taladıqları, uçurub dağıtdıqları, od vurub yandırdıqları Qarabağ və Şorqi Zəngəzur ərazilərində planlı şəkildə geniş, əhatəli və sürətli tikinti-bərpa, quruculuq işlərinə başlandı. Dövlət başçısı Zəfər səvincinə, iftixarına bürünmüş ölkə vətəndaşlarına yeni müjdeli xəbərlər də verdi. Onlardan biri də Ermənistanın ərazilərini qəsb etməsi səbəbi ilə yarımçıq qalmış silsilə mədəni tədbirlərin yenidən keçiriləcəyi oldu. Ötən il Azərbaycanın mədəniyyət paytaxtı bu sevinci yaşadı. Qarabağın incisi Şuşada 2021-ci ilin mayında "Xarıbülbül" Musiqi Festivalı və avqustunda "Vaqif Poeziya Günü"nin, eləcə də digər möhtəşəm tədbirlərin düzenlənməsi azərbaycanlıların öz doğma şəhərinə qayıdışının böyük təntənəsinə çevrildi.

Erməni qəsbkarlarının işğalına qədr Şuşada hər il keçirilən mədəni tədbirlərin hər birinin öz tarixi, mənası və məqsədi vardı. Onlardan biri də "Vaqif Poeziya Günü" idi. Hələ 1967-ci ildə Heydər Əliyev Şuşa

Ərazilərimiz Ermənistanın işğalından azad edildikdən sonra ölkəmizin mədəni inkişafında yeni dövr başlayıb. Artıq Azərbaycan xalqına məxsus tarixi abidələr bərpa olunur, ənənəvi tədbirlər yenidən və daha möhtəşəm keçirilir. Bu il isə həm də Şuşa ildir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə "Şuşa ili" elan edildi. Respublikamızda, eləcə də Azərbaycanda mədəniyyət paytaxtı Şuşada bu münasibətlə silsilə tədbirlər təşkil edilir.

Azərbaycan xalqı uzun illər bu günləri səbirsizliklə gözləyib

Qırxiillik tarixi olan "Vaqif Poeziya Günü" Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, təşkil edilir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də "Vaqif Poeziya Günü" başlandı. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak ediblər. "Vaqif Poeziya Günü" çərçivəsində keçirilən ilk tədbir "Qarabağ" mehmanxanasının qarşısında təşkil edilən kitab sərgisi olub.

Tədbirin davamı görkəmli Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə olub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış etdi. O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlərdən danışdı. Anar Molla Pənah Vaqifin həyat və yaradıcılığında da söz açdı. "Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyev

və, Şuşaya, xalqımıza eşq olsun!" - deyib Xalq yazıçısı.

Şuşa həm də Azərbaycanın bir çox tanınmış sənət adamlarının, yazıçılarının, şairlərinin uşaqlıq xatirələrində unudulmaz yeri olan şəhərdir. Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev də uşaqlığının Şuşada keçdiyini söyləyib. O, bütün Azərbaycan xalqının uzun illər idi bu günü səbirsizliklə gözlədiyini vurğulayıb: "44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda canlarını qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq".

Tədbirdə Azərbaycan muğamları ifa olunub. "İgidlərin sözü" kompozisiyası zamanı Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamını müşayiət ilə çıxışları olub. "Odlar yurdum Azərbaycan" - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.

"Vaqif Poeziya Günü" çərçivəsində Cıdır düzündə konsert-tamaşa təqdim edildi. "Əsrlərin sədasi" adlı konsert-tamaşada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Mir Möhsün Novvay, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Xursidbanu Natəvan kimi görkəmli Azərbaycan şairlərinin obrazları canlandırılıb. Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqa-nə Qasımova, Hüseyn Əsgərov, Nuriyyə Qoçeynova və başqaları iştirak ediblər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Maska geri qayıdacaqmı? Ümumdünya Səhiyyə Təşkilatı bunu tövsiyə edir

COVID-19 pandemiyasının bir müddət sönməsi, yoluxmaların və xəstəliklərdən ölüm sayının azalması, eyni zamanda karantin rejimi qaydalarındakı yumşalmaların problemi tezliklə sona çatacağı ümidlərinə yarası da, hazırda bunun əksi müşahidə olunur. Belə ki, son həftələrdə dünyada infeksiyaya yoluxma halları artıb. Azərbaycanda da yoluxma sayında son günlərdə artım müşahidə olunur.

İnfeksiyalar əsasən hava-damcı yolu ilə yuxarı tənəffüs yollarından keçdiyi üçün belə xəstəliklər zamanı maska taxılması ən etibarlı yol hesab olunur. Maska sosial məsafə gözləmək mümkün olmayan yerlərdə ağız və burun nahiyəsini örtərək insanı virusdan qoruyur. Bunu pandemiya dövründə digər respirator virus infeksiyalarının azalması fonunda da görmək mümkün idi. Həkimlər bildirirdilər ki, insanlar gigiyenik qaydalara əməl etməyindən və maska taxdıqından bu dönmədə həmin xəstəliklər azalmışdı.

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinin uğurla və sürətlə aparılması, əhəlinin bu prosedura aktiv iştirakı ilə virusa qarşı immunitetin formalaşması xəstəliyi sönədir. Bununla da karantin qaydaları yavaş-yavaş yumşaldıldı və insanlar normal sosial həyata qayıtdılar. Lakin virusun mutasiyaya uğraması sayəsində yeni altvariantların yaranması, yenidən sürətlə yayılması bəzi tədbirlərin görülməsini ləğv edir. Artıq bəzi ölkələrdə karantin rejimi qaydaları yenidən tətbiq olunur, müvafiq qurum əhəlinin ikinci buster və ya dördüncü doza vaksini vurdurmasını tövsiyə edir. Mütəxəssislər də əhəlini diqqətli olmağa, sanitariya-gigiyena qaydalarına əməl etməyə, maska taxmağa, sıx tomaslardan mümkün qədər çəkinməyə, ən vacibi isə koronavirusdan yəqin qorunma vasitəsi olan peyvənd vurdurmağa çağırırlar.

Dövlət başçısı quru sərhədlərimizin bağlı qalması ilə əlaqədar məsələyə də aydınlıq gətirib: "Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədlərdir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərdən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm".

ÜST mübarizə səylərini gücləndirməyi vacib hesab edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da pandemiyanın hələ bitmədiyini və

tədbirlər görülməsinin vacibliyini vurğulayır. Bununla əlaqədar təşkilat COVID-19 peyvəndinin ikinci buster dozası ilə bağlı payız fəslə üçün tövsiyələrini verib. Məlumatda qeyd olunub ki, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyətə, ÜST-ün Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyasına və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə peyvəndin ilk 2 dozası və 1-ci buster dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.


Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirilmə, COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bir sıra addımlar atmalıdır. 5 yaşdan yuxarı orta və ağır immun çatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci buster dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələrdə yer alıb. Qeyd olunub ki, ÜST-ün Azərbaycan nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə təşkilatları ilə bölüşüb.

Səhiyyə qurumları tərəfindən qabaqcıl və lazımi tədbirlər görsəldə, xəstəliyin qarşısının alınmasının məsuliyyəti əsasən əhəlinin üzərinə düşür. Xəstəlikdən qorunmağın və onu yüngül keçirməyin isə 3 sadə qaydası mövcuddur: maska taxmaq, gigiyenik qaydalara əməl etmək və peyvənd vurdurmaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Anomal istilər dünyanı təhdid edir

Son günlər dünyanın əksər ölkələrində şiddətli istilər müşahidə edilir və getdikcə daha intensiv xarakter alır. Temperatur artımı yalnız iqlim böhranına səbəb olmur, eyni zamanda kənd təsərrüfatından tutmuş insan sağlamlığına qədər bir çox sahələrə mənfi təsir göstərir.



olması və anomal istilər İtaliyanın şimalındakı Lombardiya, Emiliya-Romanya, Friuli Venesiya Giulia, Piedmont və Venetoda regionlarında kənd təsərrüfatı məhsullarının istehsalına da təsir edib. Fermerlər ötən illə müqayisədə məhsul istehsalında itkilərin olacağı və hazırda ökin sahələrinin suvarılmasında çətinlik yarandığını bildirirlər. İtaliya hökuməti quraqlıq səbəbindən bəzi regionlarda fəvqəladə vəziyyət elan edib.

Artıq bir neçə həftədir ki, Çinin Şanxay şəhərində də anomal hava şəraiti davam edir. Mərkəzi Meteorologiya Xidməti meqapolisdə havalarnın haddən artıq isti keçməsi səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib. Şəhərin mərkəzi rayonlarında termometrler kölgədə 40 dərəcəni göstərir. Əhaliyə günorta saatlarında açıq havada az vaxt keçirmək, günəş altına çıxmamaq və təhlükəsizlik tədbirləri görmək tövsiyə olunub. Çində sonuncu dəfə 2017-ci ildə temperatur 40 dərəcəni ötmüşdü. Bu ilin iyunu 1961-ci ildən bəri ölkədə ən isti ay olub.

İstilər Böyük Britaniyadan da yan keçməyib. Əhaliyə bununla bağlı xəbərdarlıq olunub. Ölkənin bəzi yerlərində temperaturun 35-36 dərəcəyə qədər yük-

səlməsi səbəbindən isti hava dalğasının yüksək həddə çatacağı gözlənilir. Səhiyyə Təhlükəsizliyi Agentliyi ölkənin cənubunda və şərqi, Midlands və Londonda 3-cü səviyyə istilik dalğası barədə xəbərdarlıq edib. Böyük Britaniyada əvvəlki rekord 2019-cu ilin iyulunda 38.7 dərəcə qeydə alınmışdı.

Şiddətli istilərin gözləndiyi ölkələrdən biri də Fransadır. Ölkəyə yay istiləri ötən illərlə müqayisədə daha tez gəlib. Hətta ehtimal edilir ki, avqustda hava şəraiti 2003-cü ilin anomal istilərində də öte bilər. 2003-cü ilin avqustunda iki həftə sürən istilər xüsusi intensiv olmuş və ölkənin xeyli hissəsini əhatə etmişdi. Bu hava şəraiti Şimali Afrikada isti hava kütləsinin daxil olması ilə izah edilir.

Anomal istilər ilə əlaqədar insanların arasında günvurma hallarında da artım müşahidə olunur. Nəzərə almaq lazımdır ki, günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükəlidir. Belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu zaman bəyın qan damarları genişlənir və beynə güclü qan axını baş verir. İlk müdaxilə olaraq mütləq bədən temperaturu aşağı salınmalı, sərinsu içilməli, soyuq kompres və ya vanna qəbul edilməlidir. Bu zaman əl və ayaqlarda xardal kağızının qoyulması da effektiv üsullardan sayılır. Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, günvurma hallarının sayının artacağı istisna edilmir. Odur ki, isti günlərdə insanlar on çox kölgəli yerlərdə olmağa, çoxlu maye qəbul etməyə üstünlük verməlidirlər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Avropa böhrandan çıxış yolları axtarır

İlk addımlardan biri kommunal xidmətlərlə bağlı sərt qənaət rejiminə keçməkdir

Brüssel Avropada qaz istehlakını 25-60 milyard kubmetr azaltmağa və Rusiyadan tədarükün məhdudlaşdırılmasının öhdəsindən gəlməyə kömək edəcək bir sıra tədbirləri Avropa İttifaqına (Aİ) üzv ölkələrinin təsdiqi üçün təqdim edib. Avropa Komissiyasının (AK) müvafiq sənədində deyilir ki, indidən hərəkətə keçməklə, tədarükün qəfil dayandırılmasının təsirinə üçdəbir həcmdə azaltmaq mümkündür.

Yeni plan ictimai və kommersiya binalarının maksimum 19 dərəcə səliyyə qədər qızdırılmasını təklif edir.

Kondisioner sistemlərdən isə bu, 25 dərəcə ilə məhdudlaşdırılmalıdır. Sənəd iyulun 20-də qəbul edilmişdir. Aİ-nin hesablamalarına görə, ictimai binalarda istilik və ya kondisioner sistemlərinin istismarının azaldılması notiasında 11 milyard kubmetr təbii qaz qənaət etmək olar. Bundan əlavə, elektrik enerjisi istehsalında qazdan istifadə qədər qənaət etmək mümkündür. Həmçinin şəhər binaları alternativ enerji mənbələri ilə istiləşdirilsə, ev təsərrüfatlarında isə istilik nasoslardan istifadə edilərsə, əhəmiyyətli qənaətə nail olunar.

Aİ-nin Statistika İdarəsinin məlumatına əsasən, hazırda Aİ-də tikinti işlərinin qiymətləri son 50 ildə görünməmiş dərəcədə artıb. Buna görə də indi bələdiyyələrin əsas məqsədlərindən biri enerjiyə qənaət etməkdir. Bələdiyyələr ilk növbədə təbii qazın alternativ enerji ilə əvəz edilməsinə keçdiyi sürətləndirilməlidir. Həm ümid edirik ki, budəfəki böhran müəyyən sahələrdə təraqqiyə, məsələn, hidrogen iqtisadiyyatında texnologiyaya səbəb olacaq. Avropa Komissiyası hesab edir ki, qaz böhranı ev təsərrüfatlarında isə istilik nasoslardan istifadə edilərsə, əhəmiyyətli qənaətə nail olunar.

fatlarına, sosial xidmətlərə, kiçik və orta biznesə o qədər də təsir etməyəcək, çünki onlar Aİ-də ümumi istehlakın cəmi 37 faizini təşkil edir. Buna görə də Avropa Komissiyası qazın əsas istehlakçıları - sənaye və elektrik enerjisi sənayesi sahəsindəki müəssisələri qorumağı hədəfləyib. Komissiyanın təklifləri Avropanın enerji nazirlərinin iyulun 26-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Əslində isə, Avropa artıq qənaət rejiminə keçib. Aİ-də kommunal xidmətlərə görə ödənişlər sürətlə artmaqdadır. Qaz nəqlinin azalması ilə əlaqədar ölkələr enerjiyə qənaət tədbirlərinə əl atmağa məcbur olurlar. Hazırda bəzi Avropa şəhərlərinin bələdiyyələri enerjiyə fəal surətdə qənaət edirlər: hovuzlarda suyun temperaturu aşağı salınır, fəvvarələr söndürülür. İnzibati binalara yalnız soyuq su verilməsi, habelə qışda ofis binalarında temperaturun aşağı salınması planlaşdırılır.

Almaniya qaz böhranı ərsəsinə enerji istehlakını

azaltmağa çalışırlar. Variantlardan biri bütün üzgüçülük hovuzlarının bağlanmasıdır. Ona görə də ölkə indi idman qəribələri barədə düşüncür, Berlin qarşından gələn qışa hazırlaşır...

Bavariyada tamamilə bağlanmanın qarşısını almağa çalışaraq, sadəcə, suyun temperaturunu azaltmağa qərar veriblər. Hovuzlarda su maksimum 26 dərəcəyə qədər qızdırılacaq. Böyük Britaniyanın sakinləri isə, ümumiyyətlə, soyuq suda üzürülər.

Fransa enerji böhranı fonunda hətta qaranlıq qorq ola bilər. Fəallar xərclərə qarşı mübarizə aparmaq üçün özünəməxsus reydlə keçirməyə başlayıblar: onlar vitrinlərin, müəssisələrin lüvələrinin və açıq reklamların işıqlarını söndürürlər.

Bələliklə, Avropa böhrandan çıxış yolları axtarır. İlk addımlardan biri isə enerji və kommunal xidmətlərlə bağlı sərt qənaət rejiminin tətbiqidir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!
Baba Rzayev və "AzərEnerji" ASC-nin kollektivi Sumqayıt Yüksək Gərginlikli Elektrik Şöbəsinin rəisi Xəndan Əhmədova qardaşı

QÜDRƏT MÜƏLLİMİN
vəfatından kədərli xatirələrini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Müəzibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb nəşrlənməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet
Tiraj 4789
Sifariş 1931
Qiyməti 40 qəpik